



foto - 3x4 sm

## CV

**Adı:** Samir  
**Soyadı:** Mehdiyev

**Ünvanı:** Bakı şəhəri, Kaveroçkin küçəsi, ev 34, mən. 72.

**Təvəllüdü:** 14-05-1966

**Ailə vəziyyəti:** evli

**E-mail:** smehdiyev@mail.ru

**Tel:** Ev +99412 541 5615 İş +99412 431 6069 Mobil +99451 374 4890

## Təhsili

1983-1989 Azərbaycan Dövlət Tibb institutu  
1989-1990 Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanası -  
internatura  
1990-1993 Naftalan Kurort Birliyində terapevt  
1993-1995 Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə  
İnstitutu, terapiya kafedrası, klinik ordinatura

## Elmi dərəcəsi və elmi adı

2001 Tibb elmləri namizədi  
2006 Dosent

## Pesə fəaliyyəti

2006 -2018 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, terapiya  
kafedrasının dosenti.

*Terapiya kafedrasında diplomdan sonrakı tibbi təhsil sistemində daxili xəstəliklərin müxtəlif sahələri üzrə mühazirə, seminar və praktiki məşğələlər, elmi məqalələr, metodiki tədris vəsaitlərinin işlənilib hazırlanması, klinik araşdırmalar, praktiki səhiyyəyə məsləhət yardımı. Kafedranın elmi tədqiqat işinin məsul icraçısı.*

1995-2006 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, terapiya kafedrasının assistenti  
*Həkim müdavimlərlə praktiki məşğələlər, seminarlar, klinik araşdırmalar, metodiki tövsiyələrin işlənilib hazırlanması və elmi məqalələrin yazılması, kafedranın kuratoru.*

1993-1995 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, terapiya kafedrasında klinik ordinator  
*Professor-müəllim heyətinin mühazirə və seminarlarında, xəstələrin klinik təhlillərində, konsiliumlarda, patoloji-anatomik təşrihlərdə iştirak, xəstəlik tarixlərinin tərtib edilməsi, kollokviumların keçirilməsi.*

1990-1993 Naftalan kurort birliyi, terapevt  
*Balneoterapiyaya göstəriş olan terapevtik xəstəliklərin sanator-kurort müalicəsi, eyni zamanda daxili xəstəliklərin diaqnostikası və müalicəsi*

### **Nəşrlər**

Terapiyaya dair 100-a yaxın elmi iş, eyni zamanda metodik tədris vəsaitləri, məqalə və tezislər respublikada və xaricdə dövrü nəşriyyatda çap olunmuşdur.

### **Elmi konfranslarda iştirakı**

1997 "Arterial hipertenziyanın müalicəsində son yeniliklər" mövzusunda elmi-praktik konfrans, Cəncə şəhəri, çıxış  
1998, 2003, 2008 Türkiyə Kardioloji Dərnəyinin konqreslərində iştirak  
1999 "ÜİX-nin müalicəsi" mövzusunda elmi-praktik konfrans, Bakı şəhəri, çıxış  
2000-2018 Avropa Kardioloji Cəmiyyətinin illik konqreslərində iştirak  
2000-2007 Terapiyanın müxtəlif sahələrinə həsr olunmuş respublika miqyaslı elmi-praktik konfranslarda iştirak və çıxışlar  
2008 "ÜİX-nin müalicəsi" mövzusunda elmi-praktik konfrans, Kiyev şəhəri, çıxış  
2011-2018 Terapevt və kardioloqların beynəlxalq forumunda iştirak, Moskva şəhəri  
2011-2018 Azərbaycan Kardiologiya Cəmiyyətinin illik konfransları, Bakı şəhəri, çıxışlar  
2011-2018 Azərbaycan Endokrinologiya Cəmiyyətinin elmi-praktik konfransları, Bakı şəhəri, çıxış və poster məruzəsi  
2013 Terapevt və kardioloqların beynəlxalq forumu, Moskva şəhəri, poster məruzə  
2014 Amerika Ürək Assosiasiyası mütəxəssislərinin rəhbərliyi ilə ürək-ağciyər reanimasiyasına dair trening, Tbilisi şəhəri  
2015 Amerika Ürək Assosiasiyası mütəxəssislərinin rəhbərliyi ilə ürək-ağciyər reanimasiyasına dair trening, Bakı şəhəri  
2017 "Ürək çatışmazlığının diaqnostika və müalicəsində son yeniliklər" mövzusunda elmi-praktik konfransında iştirak, İsrail, Teləviv, "Kaplan" tibb mərkəzi

### **Dillər**

Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı)

**Kompüter bacarıqları**

Windows XP, MS Word, MS Excel

**Nəşr olunmuş elmi-işlərin siyahısı: Əlavə olunur**

**Pesəkar təcrübəsi** daxili xəstəliklərin bütün sahələri, xüsusilə ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi, terapevtik xəstəliklər zamanı intensiv terapiya

**Nailiyyətlər**

**Səhiyyə Nazirliyinin komissiyalarında iştirakı**

**Əlavə 1. Nəşr olunmuş elmi işlərin siyahısı**

**qeyd: siyahı elektron formada institutda qəbul olunmuş formatda elmi hissədən əldə edilə bilər.**

**Ailə vəziyyəti:** Evlidir. Mehdiyeva Sevinc Musa qızı (1966), 3 saylı səhər poliklinikası kardioloq. 2 övladım var: Mehdiyeva Aydan Samir qızı (1990), Atəşqah sığortada, mütəxəssis, Mehdiyeva Fidan Samir qızı (1993)-rezident,